

# B İ L D İ R İ Ş

## Statistik vahidlərin nəzərinə!

Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"na uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq qərarları ilə aşağıdakı hesabat formalarının təqdim edilməsi dövriliyi ilə bağlı dəyişikliklər edilmişdir:

1. "Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında" 12-ticarət №-li aylıq;
2. "Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında" 12-istehsal (sənaye) №-li aylıq;
3. "Malların istehsalı və təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında" 12-istehsal (tikinti) №-li aylıq;
4. "Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında" 12-xidmət №-li aylıq/rüblük;
5. "Məhsulların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında" 12-istehsal (kənd təsərrüfatı) №-li aylıq;
6. "İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında" 4-əmək №-li aylıq;
7. "Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında" 12-investisiya №-li aylıq.

Dəyişikliklərə əsasən:

1. 12-ticarət №-li rəsmi statistika hesabatını əsas fəaliyyəti ticarət, avtonəqliyyat vasitələrinə texniki qulluq göstərilməsi və onların təmiri olan kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, mikro sahibkarlıq subyektləri rüblük dövriliklə;
2. 12-istehsal (sənaye) №-li rəsmi statistika hesabatını əsas fəaliyyəti sənaye olan kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, mikro sahibkarlıq subyektləri rüblük dövriliklə;
3. 12-istehsal (tikinti) №-li rəsmi statistika hesabatını əsas fəaliyyəti tikinti olan kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, mikro sahibkarlıq subyektləri rüblük dövriliklə;
4. 12-xidmət №-li rəsmi statistika hesabatını əsas fəaliyyəti xidmətlərin göstərilməsi olan kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, mikro sahibkarlıq subyektləri rüblük dövriliklə;
5. 12-istehsal (kənd təsərrüfatı) №-li rəsmi statistika hesabatını əsas fəaliyyəti kənd təsərrüfatı, meşəçilik, balıqçılıq və ovçuluq olan kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, mikro sahibkarlıq subyektləri rüblük dövriliklə;
6. 4-əmək №-li rəsmi statistika hesabatını bütün kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədən kənar dövlət fondları aylıq dövriliklə, mikro sahibkarlıq subyektləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük dövriliklə;
7. 12-investisiya №-li rəsmi statistika hesabatını əsas kapitala investisiya yönəlmiş kiçik, orta və iri sahibkarlıq subyektləri, habelə publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədən kənar dövlət fondları aylıq dövriliklə, bələdiyyələr, qeyri-hökumət təşkilatları, digər qeyri-kommersiya təşkilatları və mikro sahibkarlıq subyektləri rüblük dövriliklə təqdim etməlidirlər.

Rəsmi statistika hesabatı formalarında və Dövlət Statistika Komitəsi tərəfindən göstərilən "Rəsmi statistik hesabatların təqdim edilməsi" elektron xidməti üzrə yaradılmış informasiya sistemində (link - <https://www.stat.gov.az/menu/11/>) hesabat məlumatlarının təqdim etmə tarixi öz əksini tapmışdır. Bununla yanaşı, həmin linkdə aidiyyəti sahə üzrə statistik vahidin kod və parolunu daxil etməklə hansı dövriliklə hesabat təqdim edilməsinə dair məlumatı da əldə etmək mümkündür.

Qeyd olunanlar nəzərə alınaraq rəsmi statistika hesabatlarının müəyyən olunmuş vaxtda təqdim edilməsi Sizdən xahiş olunur.

Əlaqə üçün aidiyyəti telefon nömrələrini müvafiq informasiya sistemindən əldə edə bilərsiniz.